



## Məhəmməd Nərimanoğlu

**1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmençay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib.**

**azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.**

Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzəlarda on minlərlə dinc sakın məhz etnik

yətəri araşdırır. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərefindən ümumiyyətli matem günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir

həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğıını siyasi qiymət vermək cəhdini göstərilmüşdür. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axırə qədər həyata keçirə bilmədiyi qərarların mən-

rinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeolojiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqlarda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat neticəsində

## Dəhşətli qırğınlardan susan şahidi

**“Sümüktökülen dərə”nın sirləri açıldıqca daşnakların barbarlığı bir daha öz təsdiqini tapır**

**Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayıda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb...**

**İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılar müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadalarının himayəsi altında “Erməni vilayəti” adlandırılın inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə şərait yaradıb. Azərbaycan torpaqlarında “böyük Ermənistən” idəyəsini reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılıb. Azərbaycanın və ümumən, Qafqazın tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib.**

**Xülyə və qanlı qırğınlardan tarixi**

“Böyük Ermənistən” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlardan həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistən ərazilindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərle yaşayış məntəqəsi dağdırılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

**Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr əvvələşmələndən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayraqı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərefindən əksinqləbçilərlə mübarizə şəhərində Bakı quberniyasının**

ve dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağdırılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yekşan edilib. Sonrakı dövrlərdə daha da azığınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgelərdə kütləvi qətller, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

esrəndən artıq davam edən torpaqlarımızın işğali prosesine tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdini olub. Lakin Xalq Cümhuriyyətinin süqtündən sonra həmin proses dayandırılıb, baş vərənərən sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti



Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımı, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyasının ərazisində ermənilərin törətdikləri ağır cinayətlərini araşdırır. Dünən əməkdaşlığından sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımı, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyasının ərazisində ermənilərin törətdikləri ağır cinayətlərini araşdırır.

Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmandə həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmandə deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbtə ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşüñülmüş, planlı surətdə

təqribən olaraq soyqırımı hədəsələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

**Soyqırımı qurbanlarının xatirəsinə indiki nəslin müqəddəs borcu...**

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayıda yeni faktlar və sənədlər toplanıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.

məzarlığının 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı tövətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqlarda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsəsən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqla azərbaycanlılarla bərabər, Qubada yığcam haldə yaşayan lezgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

**Gənc nəsil də bilməlidir ki...**

**Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədir. Uzun illər Azərbaycan xalqının qanını axıdan quydular, - onların da mənfur adları orada göstərilir, - Şəumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilir. Hesab edirəm ki, bu, böyük faciadır. Çünkü uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik tərədən ənsürler sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərafəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpə etdik. Gözəl şəhərimizi, Bakımızi o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansıfələk tələblərə üz-üzə qalmışdır”.**

(ardı gələn sayımızda)

